

# «Injil mukəddəs» əzgərtiwetilgəmmu?

Yekinda bir musulman kixi Əysa Məsih muhlisidin (məsihiy) boləjan bir dosti bilən paranglixiwetip uningdin mundak dəp soraptu: —

«Kixilər kandaq kıləjanda Əysa-ələyhissalam (silər dəp eytiwatkan Məsih-Kutkuzəjuqi) toəjruluk kəprək bilələydu?».

Bu muhlis uning bu so'aliəja:

«Meningə siz «Yengi Əhdi»ni, yəni «Injil» dəp ataləjan Mukəddəs Kitabni okusingiz bolidu. Bu kitabni muhlislar Əysa Məsihni tonux üqün okuydu. «Məsih» degən, Kutkuzəjuqi həm kəlgüsi aləmning Padixahi deməktur. Bu kitab siznimu intayin zor bəhtkə erixtürələydu» dəp jawab beriptu. Bu musulman öz dostining bu məslihətini kəbul kiptu wə keyin bir parqə mukəddəs Injiləja igə boptu.

Əlilitə yeri xuki, bəzi musulmanlar Injildin guman kılıxidu. Məlum səwəblər tūpəylidin, ular əzlrini Injilni okuxka dəwət kıləjan Əysaning muhlisi boləjan dostliridin mukəddəs Injilning həkikiy ixənqlik yaki əməsliki toəjruluk so'al sorixidu. Bir musulman bir kətim mundak dəp soriəjan: —

«Mukəddəs Injil hristi'anlar tərripidin əzgərtilgəmmu əməsmu?».

Yənə birsi:

«Mukəddəs Injil uluəj xan-xərəplik Qur'an tərripidin əməldin kalduruləjan yaki uning ornini Qur'an igiligən əməsmu?» — dəp soriəjan.

Yənə birsimu mundak degən: —

«Əysa jənnətkə qikkən qaəjda uning mukəddəs Injilnimu billə elip qikip kətkənlikini biz bilimiz. Silər okuwatkan bu kitab həkikiy Injil əməs».

Bu muhlis mukəddəs Injil toəjruluk pat-patla muxundak məsililərgə uqrap turoəjaqka, u əzining bəzi musulman dostlirining mukəddəs Injil toəjruluk nemixka muxundak gumanda yürüwatkanlik səwəbini sürüxtə kılıxka baxliəjan. Uzun ətməy, u musulmanlarning bu gumanlirining öz ustazliri tərripidin kəlgənlikini baykiəjan. Qünki öz məhəllisidiki mollilirining agahlanduruxi bilən, Məsihiylər biz bilən ortaklaxmaqci boləjan Injilni rət kılıximiz lazim, dəp kəriəjan. Bu muhlis Islam dini molliliri bilən

səhbətlixiwatkan qaoqlirida bəzi mollilar uningqa: —

«Uluq xan-xərəplik Qur'anda yezilojandək hristi'anlar hazır okuwatkan Injil özgirip kətkən» deginidə, u axu mollilarning birigə mundak dər jawab bərgən: —

«Mollam, mukəddəs Injilning özgərtiwetilgənlikigə munasiwətlik boləjan birər ayətni Qur'andin manga bayan kilip bərsingiz, yaki kərsitip bərsingizqu? Mənmü özüm üqün muxundak ispatni biliwalay».

U mollam uningqa: —

«Həzirning əzidə heqkandak ayətni əsliyəlmidim», dər jawab bərđi. U yənə bu məsilə toquruluk birdəm oyliniwaləjanđin keyin, bu xu Məsih muhlisiəja: —

«Mən uluq xan-xərəplik Qur'andin paydilinip andin sizgə xundak ayətlərni kərsitip koyayki, xuning bilən siz öz qolingizdiki Injilning həkikiy Injil əməslikini bilip kalisiz» — degən.

Birak u buni ispatliyalalmiojan. Əməliyəttə bu mollam Qur'andin mukəddəs Injilning özgirip kətkənlikini ispatlap berələydiəjan birər ayətni tapalmiojanđi. Ləkin bu kiqik wəkəning əzi Qur'anda xundak ayət məwjut əməslikini toluk ispatlap berəlməydu, əlwəttə. Bu muhlis muxundak səzlərni da'im anglap turəjaqqa: —

«Əzüm Qur'anni inqikilik bilən təpsiliy okup bu səzləring rast-yaləjanlikini tepip qikay», dər oylidi. Gərqə bu muhlis əzining baykiəjanlikini bu yərdə toluk təpsilatlıri bilən bayan kilip berəlmisimu, təwəndiki həkikət sizni kizikturidu, dər oylaydu. Bolupmu əgər sizmu Əysaning muhlisi boləjanlar okuwatkan Injilning həkikiy ikənlikigə Qur'an guman kəltüridu dər qarisingiz, təwəndikilərni okup beking: —

(1) Qur'an pat-patla mukəddəs Injil (xundakla Təwrat wə Zəbur) wə Məsihiylər («Nasaralar») toquruluk tohtilidu.

(2) Qur'anda Injilning yol baxliəjuqi ikənliki həm uningda yoruklukning barliki bayan kilinojan. Sürə «Ma'idə» 46-ayət: —

*«Ularning (yəni bəni-isra'il pəyoqəmbərlirining) arqisidin əzidin ilgiri nazil qilinojan Təwratni (yəni uning Alla təripidin nazil qilinojanlikini) etirap qilojuqi Əysa ibn Məryəmni əwəttuk, uningqa hıdayət bilən nurni öz iqigə alojan Injilni ata qilduk, (Injil) əzidin ilgiri nazil qilinojan Təwratni etirap qilojuqidur (yəni uningqa muwapiktur), təkwadarlarəja hıdayət wə pənd-nəsihəttur».*

(3) Qur'anda Injil pütün insanlarning yol baxliouqisi ikənliki bayan kilinoqan. Süre «Al-Imran» 3, 4-ayəttə: —

*«(I muhəmməd!) Əzidin ilgiriki kitablarni təstik qiloquqi həq kitabni (yəni Qur'anni) (Alla) sanga nazil qildi. Ilgiri, kixilərgə (insanlaroqa) yol kərsətküqi kılıp Təwrat bilən Injilni nazil qiloqan idi. Həq bilən batilni ayrioquqi kitabni (yəni barlik samawi kitablarni) nazil qildi...».*

(4) Qur'an Yəhudiy wə Məsihiylərnin Mukəddəs Kitabning, yəni Injilning wə Təwratning okuoquqiliri ikənlikini bayan kilidu. Süre «Bəkərə», 113-ayəttə: —

*«Yəhudiylar «Nasaralarning həqkandaq asasi yoq (yəni ular tooqra dinda əməs)» dedi. Nasaralarmu: «Yəhudylarning həqkandaq asasi yoq (yəni ular tooqra dinda əməs)» dedi. Həlbuki, ular kitabni (yəni Yəhudiylar Təwratni, Nasaralar Injilni) oquydu».*

(Əməliyəttə «Nasaralar» Təwratka, Zəburoqa həm Injiloqa ixinidu, bəzidə ularni «kona əhdə» həm «yengi əhdə» dəp ataydu).

(5) Qur'anda «Məsihiylər mukəddəs Injiloqa اساسən «həküm kilix»i kerək» deyilgən. Süre «Ma'idə» 47-ayət: —

*«Ularning (yəni bəni-Isra'il pəyoqəmbərlirining) arqisidin əzidin ilgiri nazil kilinoqan Təwratni «Yəni uning Alla tərripidin nazil kilinoqanlikini» etirap qiloquqi əysa ibn-Məryəmni əwəttük, uningoqa hıdayət bilən nurni əz iqigə aloqan Injilni ata kildük, «Injil» əzidin ilgiri nazil kilinoqan Təwratni etirap qiloquqidur «yəni uningoqa muwapiqtur», təkwardarlaroqa hıdayət wə pənd-nəsihəttur. Əhli Injillar (yəni Nasaralar) Alla Injilda nazil qiloqan əhkamlar boyiqə həküm qilsun, Alla nazil qiloqan ayətlər boyiqə həküm qilmioqanlar pasiklardur».*

(6) Islamiyətnin pəyoqəmbiri Muhəmməd Qur'andin guman kiləqan waktida, Qur'anning əzi uning «Mukəddəs Kitabning həlki» (ərəbqə «əhl-al-kitab», yəni Yəhudiy wə Məsihiylər)din sorap bekixini təkitleydu. Süre «Yunus» 94-ayəttə: —

*«Mubada sən biz sanga nazil qılınan kitabın xəklində (xübhilində, guman qılındı) bolsang, səndin ilgiri kitab oquyanlar («əhl-al-kitab, yəni Təvrat bilən İncil nazil qılınan Yəhudilər və Nasaralar)din sorap baxqın...».*

(7) Qur'anning heçkandak yeridə mukəddəs İncilning özgərtiwetilməliyi kərsitilmigən.

Bizning Məsihiy muhlis dostimiz mukəddəs İncilning tekstlirining mukəmməllikini kollaydıyan Qur'andiki ispatlarğa qarap, heli bəklə həyran qaldı. Xuning bilən u munularni oylidi: —

«Əgər nuroqunliyan musulman dostlarning deginidək, mukəddəs İncil özgirip kətkən bolsa, Qur'an kəndəki Məsihiyləni «Mukəddəs Kitabning həlki» və «Mukəddəs Kitabning okuquqiliri» dəp bayan kilsun? İncil özgərtiwetilməliyi bolsa yəki əməldin kaldurulğan bolsa, və yəki (nuroqunliyan musulmanlarning eytkinidək) jənnətkə elip qıqıp ketilməliyi bolsa, kəndəki Qur'anda Məsihiyləni İncilğa əsasən «nazil qılınan əhkamlar boyiqə həküm kilsun» dəp yezilidi? Qur'anda kəndəki «Məsihiylər özgərtiwətkən» bir İncilğa, yəki «əməldin kaldurulğan» bir İncilğa və yəki «xu qaqdiki Məsihiylərdə yok» bolğan bir İncilğa əsasən «Məsihiylər həküm kilsun» dəp eytilidi? Yənə kəndəki kəlip, «Mukəddəs Kitabning həlki» (Yəhudi və Nasaralar)ning kitabı özgərtiwetilməliyi kətkən bolsa, Qur'anda yənə əgər İslamiyətning pəyğəmbiri Muhəmməd Qur'andin gumanlansa, «Mukəddəs Kitabning həlkidin sorap baksun» degən nəsihətlər uningğa berilməliyi? Rast, məlum səwəbtin Qur'an Məsihiylərgə «ularning yolini özgərtix» toquruluk nəsihət qılınan. Xundaktimu, Qur'anning heçkandak yeridə Məsihiylər okuwatqan mukəddəs İncilning özgirip kətkənligi yəki uning insanlarning etikad-ixənqisigə mas kəlməydiyənligi bayan kilinməliyi. Qur'anda Məsihiyləning bəzi qılınanligi yəki etikadi tənqid qilinməliyi bilən, bəribir ularğa «İncil boyiqə həküm kilsun» degən nəsihət dəwət kilinidi.

Tarihning əzi muxular toquruluk mol ispat bərməktə. Muxu kiçik kitabqida xu ispatlarni təpsiliy bərməymiz, lekin kona əhdə (yəni Təvrat-Zəbur)diki hər bir kismidin Pələstindəki «Kumran» degən rayonda kədimki kəqürülmə nushilar tēpilməliyi. Bu qol yazmalar əsasən miladiyədin ilgiri 3-2 əsirdə yezilməliyi, dəp ispatlanğan (dəmək, ilgiri kəqürülmələrdin kəqürülməliyi). Ular hazır qolimizda bar bolğan Təvrat-Zəburğa op'ohxax (Təvrat-Zəburning 39 kismi miladiyədin ilgiri 1800-405-yillar arilikida yezilməliyi)

İncilğa kəlsək, kolap qikilınan yəki monastirlarda saklap kaldurulğan, miladiyədin keyinki 1-əsir, 2-, 3-, 4-əsirdiki nuroqunliyan kəqürülmə nushilar bar

(yənə ilgirik nushiliridin kəqürölüp yeziloqan. Injilning əslidiki 27 qismi miladiyədin kiyinki 52-96-yillar arilikida yeziloqan). Bu kədimki kəqürülmilər, kolimizda bar hazirki Injilning əzgərmigənlikini yaki əzgərtiwetilmigənlikini toluk ispatlaydu. Siz hərəkandak tarixiy kutuphanidin xu pakitlarni əzingiz enikliyalaysiz.

Təwəndə, bəzidə munazirə bolidiqan birnəqqə ayətlər üstidə bir-ikki eəqiz gəp kilayli. Sürə «Al-imran», 78-ayət: —

*«Ulardin (yəni Yəhudiylardin) bir türkümi kitabta bolmioqan nərsilərnı, silərnıng kitabta bar ikən dəp oylıxınglar üqün, tillirini əgri-bügri qılıp oqıydu wə uni Alla tərıpidin nazil bolıqan, dəydu. .... ular bilip turup Alla namidin yaloqan oqıydu».*

Əgər birsi «Bu ayət Yəhudiylarning kitabni əzgərtkənlikini kərsətməmdü?» — dəp sorisa, əməliyəttə, xu ayət dəl xuning əksini ispatlaydu. Qünki muxu yərdə, kitab əzgərtkənlikini əməs, bəlki «bir türkümi» adəmlər (bəzi Yəhudiylar) oquqan waktida hata tələppuz bilən mənisini əz məqsiti üqün kayriwelixini kərsitidu. Ularning kolidiki kitab haman Təwrattin ibarəttur.

Sürə «Nisa», 45-ayət: —

*«Yəhudiylarning iqidə kitabning (yəni Təwrattning) səzlırini əzgərtiwetidiqanlarmu bar, ular «Səzüngni anglıduq, boysunmiduq, bizgə qulaq sal, biz sanga qulaq salmaymız» — dəydu, dinoqa tənə qılıx yüzisidin «ra'ina» degən səzni tillirini əgri qılıp eytidu».*

Bu ayətmu yukirikı misaloqa ohxax, yənə «bir türkümi» adəmlərnıng tillirini «əgri kilip» hata tələppuz bilən Təwrattni oquyidiqanlikini kərsitidu, halas. Ohxax süridiki təwəndiki ayətmu (46-ayət) bununıqqa ispat beridu: —

*«I kitab berilgənlər! (yəni Yəhudiylar)... Əzənglardiki kitabni (yəni Təwrattni) təstik qılıdidoqan, bizgə nazil qıloqan kitabqa (yəni Qur'anoqa) iman kəltürünglar»*

— demək, «*əzənglardiki kitab*», dəl ularning kolida bolıqan, əyni əzgərtilmigən Təwrattur.

Sürə «Ma'idə», 13-ayətningmu yukiridiki ikki ayətkə ohxax mənisi bar, yukirida nəkil kəltürülgən dəl xu süridiki 46-47 ayətlərmu xuni ispatlaydu.

Sürə «Kəhf», 27-ayəttə: — «*Allaning sözlirini heq kixi əzgərtəlməydu*» deyilidu. Muxu ayət hulasə bolsun.

Xundak turukluk, musulmanlar nemixka Məsih muhlislar okuwatkan mukəddəs Injilning həqiqət ikənliki toqruluk oqlitə gumanlarda bolup yürixidu? Injilning həqiqət ikənlikidin guman kıloqan musulmanlarning Qur'anning Injil toqruluk bərgən ispatioqa səl karioqanliki əməliyəttə ularning Qur'anoqa səl karioqanliki əməsmu? «Injil əzgərtilip kətkənidi» dəp əng qing turuwaloqan adəmləni Qur'an həm Qur'anda deyilgən bəzi təstiklaroqa bina'ən «əng az həwər tapkan adəmlər» degili bolmasmu?

Xundak kılıp, muxu ixtin keyin, bizning Məsihiy dostimiz əzining musulman aka-uka, aqa-singil kərindaxliri bilən Injil toqruluk ortaklixixka dawamlıq tirixixka ilhamlandi. Xundaktimu, u əzining musulman dostliri bilən muxu ispatlar arkilik talax-tartix kılıxni halimidi, bəlki pəkətlə ularning əzlrining Qur'andin muxu ispatlarni bir kərüp qikixni həm muxu ispatlar bilən əzlrining gumanlirini selixturuxni təwsiyə kılıxni bap kərđi. Muxu ispatlarning əz dostlirining Injilni okuxioqa yardəm berixini, xundakla ularning Injildiki hux həwər üstidə qongkur oylinip bekixini pütün kəlbi wə du'a bilən ümid kildi.

Dostum, bizning məsihiy dostimiz bolsa mukəddəs Injilning xerin-xərbitidin tetip bakkan Əysa Məsihning nuroqunliqan muhlislrining biridur. Ular üqün Injilning hux həwiri həsəldin tatlık bolup, adəmning yürükini yayritidu. Uning hux həwiri ular üqün xunqə huxallinarlık ixki, ular hux həwərni behillar altunni sakliqandək hərgizmu pinhan sakliqusi yok. Ularning hojayini, yəni Rəbbi bolqan Əysa Məsih dəl Əzi jənnətkə kaytip ketixidin səl burun Əzining barlık muhlisliroqa Uning hux həwirini pütün insanlar bilən ortaklixixni buyruoqan. Xuningdin keyin, Hudaning uluq kitabi bolqan Injil pütün insaniyət üqün Hudaning hux həwiri bolup kaldi. Kimmu Həmmigə Qadir Hudaning Əz kalam-səzini, yəni mukəddəs Təwrat həm Injilni burundin tartip saklap keliwatkanlıkını rət kılalisun? U Əz kalam-səzining mənggü saklinip kelixigə qadirdur! Amin! Mukəddəs Injilning hux həwirini okuqiningizda Həmmigə Qadir Hudaqə du'a, mədhyələr bilən təxəkkur eyting!

*«Səzliringgə erixip, ularni yəwaldim; səzliring həm meni xadlanduroquqi wə kəlbimning huxallıqi bolqan».*

(Təwrattiki «Yərəmiya» 15-bab, 16-ayət).

(Əysa Məsih dedi...)

«Asman-zemin yokilidu, birak Mening sozlirim hargiz yokalmaydu!»

(Injil «Luka», 21-babtin)

«Bərək, bərək, Mən silərgə xuni eytip qoyayki, sözümni anglap, Meni əwətküqigə ixəngən hərkim mənggülük həyatka erixkən bolidu; u adəm sorakka tartilmaydu, bəlki ölümün həyatlıkka ötkən bolidu»

(Injil, «Yuhanna» 5-bab 24-ayət).

«— Silər nemixka meni «Rəb! Rəb!» dəysiləryu, birak silərgə eytkanliriməyə əməl kilmaysilər? Əmisə, Mening aldıməyə kelip, sozlirimni anglap əməl kıləyan hərkimning kimgə ohxiəanlikini silərgə kərsitip berəy. U huddi qongkur kolap, ulini qoram taxning üstigə selip əy saləyan kixigə ohxaydu. Kəlkün kəlgəndə, su ekimi u əyning üstigə zərb bilən uruləyini bilən, uni midir-sidir kılalmidi, qünki u puhta selinəyan. Lekin sozlirimni anglap turup, əməl kilmaydioyan kixi bolsa, quruq yərning üstigə ulsiz əy saləyan kixigə ohxaydu. Kəlkün ekimi xu əyning üstigə uruluxi bilən u örülüp kətti; uning örülüxi intayin dəhxətlik boldil!»

(Injil, «Luka» 6-bab, 46-49-ayət).

«Qünki Huda dunyadiki insanlarni xu kədər səyiduki, Əzining birdinbir yeganə Oqlini pida boluxka bərdi. Məqsiti, Uningəyə etikad kıləyan hərbirining həlak bolmay, mənggülük həyatka erixixi

üqündur»

(Injil, «Yuhanna» 3-bab 16-ayət).

«Tirilix wə həyatlıq Mən Özümdurmən; Manga etiqad qiloquqi kixi əlsimu, həyat bolidu; wə həyat turup, Manga etiqad qiloquqi əbədil'əbəd əlməs»

(Injil, «Yuhanna» 11-bab 25-ayət).

«Mənggülük həyat xuki, birdinbir həqiqiy Huda — Seni wə Sən əwətkən Əysa Məsihni tonuxtin ibarəttur»

(Injil, «Yuhanna» 17-bab 3-ayət).

«Mən Məsih toqrisidiki bu hux həwərdin hərgiz hijil bolmaymən! Qünki u uningəja ixəngüqilirining həmmisini, aldi bilən Yəhudiylarni, andin keyin Yəhüdiy əməslərnə nijatqə erixtüridioqan Hudaning küq-қudritidur!»

(Injil, rosul Pawlus Rimlik jama'əttikilərgə yazəjan məktup («Rimliklarəja»), 1-bab 16-ayət).

(**Izahat** — yukiriki Qur'andiki ayətlərnə Muhəmməd Salih tərijimə qiləjan 1986-yili 11-ayda Millətlər Nəxriyati təripidin nəxir qiləjan Qur'an kərimning uyoqurqə tərijiməsidin elindi).

«Internet»tin paydilinidioqan bolsingiz,

«[www.mukeddeskalam.com](http://www.mukeddeskalam.com)»din

Mukəddəs Kitabniki barlik kisimlərnə qüxürgili bolidu.